

## Əlavə 1.

**Bakı Şəhəri üzrə Təhsil İdarəsinin  
“ 26 ” aprel 2021-ci il tarixli  
F-100 №-li əmri ilə təsdiq edilmişdir.**

### **“Nizami dünyası” adlı intellektual müsabiqənin Əsasnaməsi**

#### **Müsabiqənin məqsədi**

“Nizami dünyası” adlı intellektual müsabiqə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 12.03.2021-ci il tarixli F-56 nömrəli əmri ilə təsdiq edilmiş “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər Planı”nın 6-cı bəndinin icrasını təmin etmək məqsədilə təşkil olunur.

#### **Müsabiqənin keçirilmə qaydaları**

Müsabiqə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında onlayn qaydada həyata keçirilir. Müsabiqə üç mərhələdən ibarətdir. Müsabiqə çərçivəsində ilk mərhələ 01-18 may 2021-ci il tarixlərdə təşkil olunur. Bu mərhələdə ümumi təhsil müəssisələri onlayn qaydada müsabiqənin məktəb mərhələsini təşkil edir və ən yüksək nəticə əldə etmiş 1 şagird barədə məlumatı (adı, soyadı, ata adı, sinfi və təhsil aldığı məktəb) 18 may 2021-ci il tarixədək [xeyale.rustemova@baku.edu.gov.az](mailto:xeyale.rustemova@baku.edu.gov.az) elektron ünvanına göndərir.

İkinci mərhələ Bakı şəhərinin inzibati rayonları üzrə onlayn qaydada 19-24 may 2021-ci il tarixlərində təşkil olunur. Bu mərhələnin təşkilatçılığı Təşkilat Komitəsinin nəzarəti ilə inzibati rayonlarda “Kiçik Akademiya” üzrə mərkəz olaraq müəyyən edilmiş ümumi təhsil məktəbləri tərəfindən həyata keçirilir (əlavə olunur).

İkinci mərhələnin yekununda hər inzibati rayon üzrə ilk 3 yerin sahibi olan şagird final mərhələsində iştirak hüququ əldə edir.

Müsabiqənin final mərhələsi 25-30 may 2021-ci il tarixlərdə onlayn qaydada təşkil olunur.

## **Əsas istiqamətlər**

- Nizami Gəncəvinin həyatı.
- Nizami Gəncəvinin “Xəmsə”si.
- Nizami Gəncəvi yaradıcılığında məhşur obrazlar.
- Nizami Gəncəvinin qəzəlləri.
- Nizami Gəncəvinin müdrik kəlamları.
- Görkəmli şəxslər Nizami Gəncəvi haqqında.

## **Müsabiqənin ilk mərhələsində iştirak qaydaları**

- Məktəblərin IX-XI sinif şagirdləri iştirak edir.
- Məktəb tərəfindən həyata keçirilir.
- 01-18 may 2021-ci il tarixlərdə təşkil olunur.
- Nəticələr 18 may 2021-ci il tarixədək [xeyle.rustemova@baku.edu.gov.az](mailto:xeyle.rustemova@baku.edu.gov.az) elektron ünvanına göndərilir.

## **Müsabiqənin ikinci mərhələsində iştirak qaydaları**

- Hər məktəbdən qalib olan 1 şagird iştirak edir.
- 19-24 may 2021-ci il tarixlərdə təşkil olunur.
- Təşkilatçılığı inzibati rayonlarda “Kiçik Akademiya” üzrə mərkəz olaraq müəyyən edilmiş ümumi təhsil məktəbləri həyata keçirir .
- 24 may 2021-ci il tarixədək nəticələr elan olunur.

## **Müsabiqənin final mərhələsi**

- İkinci mərhələnin yekununda hər inzibati rayon üzrə ilk 3 yerin sahibi olan şagird final mərhələsində iştirak hüququ əldə edir.
- Final mərhələsi 25-30 may 2021-ci il tarixlərdə keçirilir.
- Final mərhələsinin nəticələri Müsabiqənin Təşkilat Komitəsi tərəfindən elan olunur.

## **Mükafatlandırma**

Final mərhələsinin nəticələrinə əsasən, 2 şagird 1-ci, 2 şagird 2-ci, 2 şagird 3-cü, 3 şagird isə həvəsləndirici yer olaraq qalib adını qazanır. Qalib məktəblilər Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılır.